

UOT 634.1/7

ORXAN BAĞIROV

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA BECƏRİLƏN GAVALI FORMALARINDA POMOLOJİ GÖSTƏRICİLƏRİN TƏDQİQİ

Çöll ekspedisiyaları, stasionar və kameral-laborator şəraitlərdə yerinə yetirilmiş tədqiqat işində Naxçıvan Muxtar Respublikası ərazisində becərilən gavalının yerli və introduksiya olunmuş sortlarına aid üstün göstəricilər malik 14 formasının pomoloji göstəriciləri öyrənilmiş və nəzarət olaraq götürülmüş Xurmayı vengerka sortu ilə müqayisəli təhlil edilmişdir. İlk olaraq becərilən gavali genosondurun 32,3%-nın yerli, 26,5%-nin introduksiya olunmuş sortlar, 41,2%-nin isə formalardan təşkil olunduğu təsdiqlənmişdir. Araşdırılan formalarda meyvaların kütləsi 29,5-40,4 q, lat. isə 94,5-97,7% arasında dəyişir. Degustasiya zamanı Əmdəməc-5, Gənzə-2, Şərur-2, Xanəgah-1 və Ordubad-3 formaları yüksək ballı qiyamətləndirilmişdir. Tədqiqat nəticəsində formaların 50,0%-nin əhalini təzə meyvə, o cümlədən meyvə emal sənayesini xammalla təmin edilməsinin perspektivli olduğu müəyyən edilmişdir.

Açar sözlər: gavali, forma, pomologiya, meyvənin kütləsi, degustasiya.

Ölkə əhalisinin və sənayenin meyvəyə olan tələbatı məhsul istehsalında yeni baxış tələb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-ci il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəciliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Programı”nın həyata keçirilməsi üzrə tədbirlər planının icrasına əsasən ərazidə meyvəcilik yüksələn xətt üzrə inkişaf etdirilərək meyvə bağlarının sahəsini artırmaqla yanaşı, əhalinin təzə meyvəyə və meyvə emalı müəssisələrinin xammala olan tələbatını ödəyən sortların becəriləsinə xüsusi fikir verilir.

Muxtar respublika ərazisində becərilən üstün bioloji və pomoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənən yerli və introduksiya olunmuş gavali sortları vardır ki, bu sortlar meyvələrinin yüksək keyfiyyəti, ağaclarının xarici şəraitə asan uyğunlaşmasına görə sənaye və seleksiya nöqtəyi nəzərindən mühüm əhəmiyyətə malikdir. Ərazidə mövcud olan yerli və introduksiya olunmuş gavali sortları ötən əsrin ortalarından elmi əsaslarla tədqiq olunmağa başlanılmışdır. Becərilən gavalının bir çox sortlarının biomorfologiyası Ə.Rəcəbli [3, s. 108-112], T.Tağıyev [7, s. 132], C.Əliyev və Z.Həsənov [2, s. 410] tərəfindən araşdırılmışdır. Lakin zamanla mövcud şərtlər üzündən gavali sortlarının öyrənilməsinə birtərəfli yanaşılmışdır. Sortlar seçilərkən onların bioloji xüsusiyyətləri və pomoloji göstəriciləri nəzərə alınmalıdır. Odur ki, Naxçıvan Muxtar Respublikasında becərilən gavali sort və formalarının sistemli öyrənilməsi və istifadəsi üçün səmərəli təkliflərin işlənib hazırlanması aktuallıq kəsb edir.

Tədqiqat nəticəsində muxtar respublikada gavalının yerli – Vəzri ali, Ordubad albuxarası, Sarı albuxara, Qara albuxara, Növrəst albuxara, Gülamən albuxarası, Armudu gavali, Araz albuxarası, Naxçıvan albuxarası, Payız albuxarası, Nəsimi albuxarası, introduksiya olunan – İtaliya vengerkası, Adı vengerka, Xurmayı vengerka, Şaftaltı gavali, Yaşıl Renklod, Altan Renklod, Bande-bri, Anna Şpet, Xatını sortlarının becərildiyi müəyyən edilmişdir. Ekspedisiyalar zamanı ərazidə yerli və introduksiya olunan sortlara aid çox sayıda formaları aşkar edilmişdir ki, onlardan üstün keyfiyyət göstəricilərinə malik olan Gənzə-2, Ordubad-1, Ordubad-3, Vənənd-4, Əmdəməc-5, Şıxmahmud-3, Zeynəddin-1, Naxçıvan-2, Naxçıvan-4, Xanəgah-1, Əbrəqunus-2, Bənəniyar-2, Şərur-2, Danyeri-2 geniş tədqiqata cəlb edilmişdir.

Ümumi olaraq Naxçıvan Muxtar Respublikasında becərilən gavalı bitkisinin genetik ehtiyatı aşağıdakı kimidir:



Qrafik 1. Gavali bitkisinin genetik ehtiyatı.

Qrafik 1-dən göründüyü kimi, seçilmiş formalar (41,2%) yerli (32,3%) və introduksiya olunan (26,5%) sortlara nisbətən faiz etibarı ilə üstünlük təşkil edir. Tədqiq edilən gavalı sortlarından Vəzri ali, Sarı albuxara, Naxçıvan albuxarasi, Ordubad albuxarasi, Növrəst albuxara, Xatini, Adi vengerka, Xurmayı vengerka, Altan renklədən sortları üstün təsərrüfat əhəmiyyətli olub digərlərinə nisbətən daha geniş arealda becəriliydi müəyyənəşdirilmişdir.

Tədqiqatda material olaraq Naxçıvan Muxtar Respublikası ərazisində becərilən gavalının üstün göstəricilərə malik 14 forması götürülmüş və nəzarət sortu olaraq ərazidə rayonlaşdırılmış Xurmayı vengerka [8, s. 96] sortu ilə müqayisəli təhlil edilmişdir. Tədqiqat çöl ekspedisiyaları, stasionar və kameral-laborator şəraitlərdə yerinə yetirilmiş, sort və formalarnın istifadə yetişkinliyi dövründə toplanılan meyvənin forması, üç ölçüsü (hündürlüyü, eni, uzunluq), rəngi, kütəsi, latın konsistensiyası, çayırdayın ölçüsü, kütlesi və s. "Meyvənin pomoloji təsviri" haqqında xüsusi vərəqədə qeyd edilmişdir. Degustasiya 5 ballı sistemlə qiymətləndirilmişdir. Tədqiqat obyekti olan sort və formalarnın bioloji və pomoloji xüsusiyyətləri toplanılan materiallara əsasən meyvaçılıkdə qəbul olunmuş [1, s. 246-268; 6, s. 74-78, 89-93; 4, s. 16-30] metodikalarndan, Z. Həsənov və C.Əliyevin "Meyvaçılık" [2, s. 43, 409-411], L. Simirekunun "Pomologiya" [5, s. 133-233] kitablarından istifadə edilərək öyrənilmişdir.

Meyvənin forması əsasən yumru, uzunsov, yumurtvari, bənövşəyi, tünd-bənövşəyi, açıq-bənövşəyi, tutqun-qırmızı, qırmızımtıl-qəhvəyi olur. Ləti sarımtıl, kəhrəba, qızılı-sarı, yaşlımtıl-sarı, açıq-sarı, narincı-sarı, solğun-sarı rəngdə, bark, şirəli, zəif şirəli, çox şirəli olub, şirin və turşuslu dənə malikdir. Formaların 35,7%-nin çayırdayı lətən ayrılan olub 42,9%-nin ölçüsü xirdədir. Meyvənin üç ölçüsündən görə an böyük göstərici Xanəgah-1 (43,4x39,6x40,0 mm) və Gənza-2 (43,0x39,1x39,7 mm) formalarda müşahidə edilmişdir. Cədvəldən göründüyü kimi, Ordubad-3 formasında meyvanın ölçüsü (42,0x36,8x36,0 mm) Gənza-2 və Xanəgah-1 istisna olmaqla digərlərindən üstündür. Şərur-2, Əndəmic-5, Bənəniyar-2 formalanda meyvənin üç ölçüsü formaların 57,1%-ə nisbətən yüksəkdir. Tədqiq edilən formaların 42,9%-də meyvənin ölçüsü nəzarət sortundan (40,8x32,0x33,5 mm) üstün olmuşdur.

Cədvəldən göründüyü kimi, formalar üzrə an yüksək meyvən kütlesi Gənza-2 (40,4 q) an az isə Naxçıvan-2 (29,5 q) formasında qeydə alınmışdır. Xanəgah-1 (40,0 q) formasında meyvanın kütlesi nisbətən az olmaqla yalnız Gənza-2-dən geri qalır. Şərur-2 (39,7 q), Ordubad-3 (39,5 q), Əndəmic-5 (39,0 q), Şıxmahmud-3 (39,0 q) formalardan isə meyvənin kütlesi Gənza-2 və Xanəgah-1 istisna olmaqla digər formalardan üstün olmuşdur. Formaların 57,1%-də meyvənin kütlesi nəzarət olaraq götürülmüş sorta nisbətən (35,6 q) yüksəkdir. Ümumi olaraq formaların 64,3%-nin meyvəsinin kütlesi iridir.


Cədvəl

Seçilmiş gavalı formalarının əsas göstəriciləri

Sort və formalar	Mətrix			Lat			Çayırdaq			Meyvədə (%-d)
	Rəngi	Ölçüsü (mm)	Kütəsi (q)	Rəngi	Konsistensiyası	Ölçüsü (mm)	Kütəsi (q)	Lətən ayrılmazı	Ciyabın çoxluq İ.	
Nəzarət sortu	tünd-bənövşəyi	40,8x32,0x33,5	35,6	sarımtıl	zəif, çox dərəcədə zirəli	23,2x14,0x9,0	1,3	yaxşı	3,7	96,3
Əndəmic-5	bənövşəyi	41,0x35,6x36,2	39,0	qızılı-sarı	orta dərəcədə bark və şirəli	20,4x11,0x7,5	1,2	yaxşı	3,1	96,9
Ordubad-1	tutqun-qırmızı	39,0x34,0x37,0	34,2	tutqun-qırmızı	zəif, zəif şirəli	22,5x13,0x10,0	1,5	orta dərəcədə	4,4	93,6
Gənza-2	bənövşəyi	40,5x39,1x39,7	40,4	açıq-sarı	bark, çox şirəli	19,7x11,0x7,3	1,1	orta dərəcədə	2,3	97,7
Vəzri-1	tünd-bənövşəyi	38,5x30,8x33,4	35,4	sarımtıl	orta dərəcədə bark və şirəli	23,5x14,0x10,0	1,5	çoxluq	4,2	95,8
Xanəgah-2	tutqun-qırmızı	37,7x32,6x32,0	35,2	solğun-sarı	orta dərəcədə bark və şirəli	24,0x15,5x10,3	1,6	orta dərəcədə	4,5	94,5
Şərur-2	tünd-bənövşəyi	41,8x37,5x36,8	39,7	sarımtıl	bark, çox şirəli	20,5x11,7x8,0	1,2	yaxşı	3,0	97,0
Şıxmahmud-3	tünd-bənövşəyi	39,0x36,4x35,1	39,0	açıq-narıncı-sarı	nüshəsiz bark, şirəli	21,9x12,7x7,0	1,3	yaxşı	3,3	96,7
Naxçıvan-4	tutqun-bənövşəyi	39,5x33,5x36,0	29,5	açıq-sarı	nüshəsiz bark, şirəli	22,6x14,4x10,0	1,4	orta dərəcədə	4,7	93,3
Xanəgah-1	tutqun-qırmızı	43,4x39,6x40,0	40,0	kəhrəba	orta dərəcədə bark və şirəli	20,0x12,0x7,7	1,2	yaxşı	3,0	97,0
Ordubad-3	açıq-bənövşəyi	42,0x36,8x36,0	39,5	solğun-sarı	orta dərəcədə bark, çox şirəli	21,5x13,7x9,0	1,2	orta dərəcədə	3,0	97,0
Zeynaddin-1	tutqun-qırmızı	37,0x33,3x35,0	31,5	solğun-sarı	bark və şirəli	24,3x15,0x11,0	1,3	orta dərəcədə	4,1	95,9
Əbraqinus-2	açıq-sarı	35,2x31,5x35,2	35,7	şəhər-qırmızı	zəif, çox dərəcədə zirəli	23,7x16,2x10,0	1,3	çoxluq	3,6	96,7
Danyeri-2	bənövşəyi	37,2x31,8x33,8	30,7	qızılı-sarı	nüshəsiz bark, şirəli	24,2x14,0x10,0	1,5	çoxluq	4,9	95,1
Bənəniyar-2	bənövşəyi	41,0x35,9x38,8	37,3	şəhər-qırmızı	orta dərəcədə bark və şirəli	20,6x13,3x8,6	1,2	orta dərəcədə	3,2	96,8

Formalarda ən kiçik çayırdaq ölçüsü Gənza-2 (19,7x11,0x7,3 mm) formasında müşahidə edilmişdir. Ölçmələr zamanı Əndəmic-5, Şərur-2, Xanəgah-1 və Bənəniyar-2 formalarında çayırdayın ölçüsünün digər formalara nisbətən kiçik olduğu müəyyən edilmişdir. Naxçıvan-2, Vəzri-4 və Əbraqinus-2 formaları istisna olmaqla digər formaların çayırdaq ölçüsü nəzarət sortu (23,2x14,0x9,0 mm) ilə müqayisədə kiçikdir. Ən az çayırdaq kütlesi Gənza-2 (1,1 q), ən çox isə Naxçıvan-2 (1,6 q) formasında olmuşdur. Əndəmic-5, Şərur-2, Xanəgah-1, Ordubad-3, Bənəniyar-2 formalarında çayırdayın kütlesi 1,2 q olmaqla Gənza-2 formasına nisbətən çox olsa da, nəzarət sortu (1,3 q) ilə müqayisədə azdır. Formaların 50,0%-də çayırdaq kütlesinin az olduğu qeydə alınmışdır ki, bu da lat faiziñn yüksək olmasına təsir edən mühüm faktordur.

Formalarda ən az çayırdaq faizi Gənza-2 (2,3%), ən çox isə Danyeri-2 (4,9%) formasında qeydə alınmışdır. Tədqiq edilən formaların 42,9%-da çayırdaq faizi nəzarət sortu (3,7%) ilə müqayisədə çoxdur. Naxçıvan-2 formasında çayırdaq faizi (4,5%) Danyeri-2 formasından az olmasına baxmayaraq lat faizi göstəricisi ondan yüksəkdir. Formalarda ən yüksək lat faizi Gənza-2 (97,7%) formasında olmuştur. Şərur-2, Xanəgah-1, Ordubad-3 formalarında lat 97,0%-la nəzarət sortundan və formalardan (Gənza-2 istisna olmaqla) yüksək olmuşdur. Qeyd edilən lat faizi yüksək olan formalarda yanaşı Əndəmic-5 (96,9%), Bənəniyar-2 (96,8), Şıxmahmud-3 (96,7%), Əbraqinus-2 (96,7%) formalarında lat faizi cədvəldən göründüyü kimi nəzarət olaraq götürülmüş sortdan (96,3%) üstündür. Ümumi olaraq gavalı formalarının 57,1%-nin lat çıxımı 96,5%-dən yüksəkdir.



Qrafik 2. Seçilmiş gavalı formaların dequstasiya qiyməti (bal).

Qrafik 2-dən göründüyü kimi, dequstasiya zamanı formalardan Öndəməc-5, Ordubad-3, Ganza-2, Şəhər-2, Xanəgah-1 yüksək balla (5 bal) qiymətləndirilmişdir. Seçilmiş formalann 71,4%-nin dequstasiya qiyməti 4,0 baldan yüksəkdir. Ordubad-1, Naxçıvan-2, Şixmahmud-3, Zeynəddin-1 və Bənəniyər-2 formaları dequstasiya zamanı 4,5 balla qiymətləndirilmişdir. Formaların 35,7%-nin dequstasiya qiyməti nizərət sortundan (4,5 bal) yüksək olmuşdur.

Notca etibarı ile Naxçıvan Muxtar Respublikasında becərilən seçilmiş gavalı formaları "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tarəvəzçiliyin inkişafı üzrə Dövlət Programı"nda müvafiq tədbirlərin icrasında mühüm əhəmiyyət kəsb edərək meyva bağlarının bərpasında və seleksiya işlərində istifadə oluna bılır. Muxtar respublikada ekoloji təmiz və rəqəbatlıdan məhsul istehsalının stimullaşdırılmasında rol oynayan yeni intensiv tipli meyva bağlarının salınması üçün əmətələk və sənaye əhəmiyyətli perspektivli gavalı formalarının (Ganza-2, Xanəgah-1, Şəhər-2, Ordubad-3, Öndəməc-5, Şixmahmud-3, Bənəniyər-2) becərilməsi məqsədə uyğundur.

ƏDƏBİYYAT

- Həsənov Z.M. Meyvəçilik (laborator-praktikum). Bakı: MBM, 2010, 343 s.
- Həsənov Z.M., Əliyev C.M. Meyvəçilik. Bakı: MBM, 2011, 520 s.
- Rəcəbli Ə.C. Azərbaycan meyva bitkiləri. Bakı: Azəməş, 1966, 247 s.
- Metodicheskie rekomenedzaniye po proizvodstvennomu sortoisspytaniyu kostochkovykh plodovykh kul'tur / Soc. Kosykh C.A. Yalta: Gosudarstvennyi Nikitskiy botanicheskiy sad, 1984, 38 c.
- Simirenko L.P. Pomologiya. T. 3. Kostochkovye porody. Kiev: Urozhay, 1972, 422 c.
- Samigullina N.S. Praktikum po selektsii i sортovedeniю плодовых и ягодных культур. Учеб. Изд. Мичуринск: Мич ГАУ, 2006, 197 c.
- Tagiev T.M., Mamedov A.M. Sistema razvitiya plodovedstva v Nakhchivan'skoy ACCP // Trudy Nakhchivan'skogo KZO, 1969, Vypusk VI, c. 131-134.
- http://axa.gov.az/files/1.pdf

AMEA Naxçıvan Bölümü
E-mail: orxan_bagirov@mail.ru

RESEARCH OF POMOLOGICAL CHARACTERISTICS OF PLUM FORMS CULTIVATED IN THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

According to the field expeditions, the researches done in the stationary and cameral-laboratory conditions, the pomological parameters of 14 forms of the local and introduced sorts of plum cultivated in Nakhchivan Autonomous Republic were studied and they were analyzed in comparison with Khurmali Vengerka sort. Firstly, 32,3% of the cultivated plum gene fund were confirmed to be local sorts, while 26,5% of them proved being introduced sorts, and 41,2% consist of forms. The weight of fruit is about 29,5-40,4 g and the pulp is between 94,5-97,7%. During the degustation Andamij-5, Ganza-2, Sharur-2, Khanagah-1 and Ordubad-3 forms were highly estimated. Through the investigation 50,0% of forms were defined perspective for supplying the people with fresh fruit and fruit processing industry.

Keywords: plum, form, pomology, the weight of fruit, degustation.

Орхан Багиров

ИССЛЕДОВАНИЕ ПОМОЛОГИЧЕСКИХ ПОКАЗАТЕЛЕЙ ФОРМ СЛИВЫ, ВЫРАЩИВАЕМЫХ В НАХЧИВАНСКОЙ АВТОНОМОННОЙ РЕСПУБЛИКЕ

В исследовательской работе, осуществленной путём полевых экспедиций в стационарных и камерально-лабораторных условиях, изучены помологические показатели 14 форм сливы с высокими показателями, принадлежащие к местным и интродуцированным сортам, выращиваемым на территории Нахчиванской Автономной Республики, и произведено сравнение с контрольным сортом Венгерка Каштановая. Утверждено, что 32,3% выращиваемого генофонда сливы составляют местные сорта, 26,5% интродуцированные сорта, а 41,2% составляют формы. Отмечено, что в исследованных формах масса плодов составляет 29,5-40,4 г, а мякоти 94,5-97,7%. При дегустации, форма Андамидж-5, Ганза-2, Шарур-2, Ханагах-1 и Ордубад-3 оценены наиболее высокими баллами. В результате исследований выявлено, что 50,0% форм являются перспективными в обеспечении населения свежими фруктами, а также фрукто перерабатывающую промышленность сырьем.

Ключевые слова: слива, форма, помология, масса плода, дегустация.

(Aqrar elmləri üzrə elmlər doktoru, dosent Varis Quliyev tərafından təqdim edilmişdir)

Daxilolma tarixi: İlkin variant 07.04.2020
Son variant 09.06.2020